

## F O L K L O R Ş Ü N A S L I Q

**UOT 47.71.07**

**AYTƏN CƏFƏROVA\***

### **XALQ YAZICIСI HÜSEYN İBRAHİMOVUN ƏSƏRLƏRİNDE BƏDİİ FİKRİN İFADƏSİNDE FOLKLOR ÖRNƏKLƏRİNİN ROLU**

*Şıfahi xalq yaradıcılığı bütünlüklər zamanında yazılı ədəbiyyat nümayəndələrinin əsərlərinin əsas qaynağı olmuşdur. Dünən an böyük yaziçi və şairlerinin, demək olar ki, an yaxşı əsərləri folklorlardan - xalqın şıfahi söz xəzinəsindən qaynaqlanmışdır. Müasir Azərbaycan ədəbiyyatının nümayəndələrindən olan, Naxçıvan ədəbi mühitin yetirməsi, xalq yaziçi Hüseyn İbrahimov da öz yaradıcılığında şıfahi ədəbiyyat nümunələrini yazılı ədəbiyyata gətirməklə ham da onları qoruyub galacak nasilləri ötürmək kimi şəraflı missiyəni yerinə yetirmişdir. Hüseyn İbrahimovun əsərlərində məqamı gəldikcə folklor ərnəklərindən istifadə etməsi yaziçının xalqımızın mənəvi mədəniyyəti olan folklorla dərindən bələdliyini də sübut edir. H.İbrahimovun əsərlərində on çox təsdiif edilən folklorun az sözlə böyük mənəvi tutumu daşıyan janrı - atalar sözləridir. Yaziçi ham da öz əsərlərində folklorun digər janrlarından: bayati, ağı, inanc, ayin, tapmaca və s. kimi ərnəklərindən yeri gəldikcə istifadə edərək bu əsərlərin bədii-estetik gücünən artmasına nail olmuşdur.*

**Açar sözlər:** folklor, atalar sözləri, yaziçi, şıfahi, xalq, mədəniyyət, ərnək, əsər.

Müasir Azərbaycan ədəbiyyatının istedadlı yaziçilərindən biri kimi ədəbiyyat tariximizə öz dəyərləri əsərləri ilə böyük töhfə veren Hüseyn İbrahimovun yeni tipli ədəbiyyatın metod və üsullarını qavramış bir sənətkar kimi xarakterizə edən onun əsərləridir.

Hüseyn İbrahimovun əsərləri imkan verir deyək ki, o, müasir həyatı, insan psixologiyasını, düşüncəsini yaxşı bilən istedadlı yaziçi idi.... Qeyd edək ki, yaziçinin müxtəlif sahələrdə çalışması, o cümlədən mülliimlik və jurnalistik faaliyyəti adamları tanımaq, həyatı hərtərəfli şəkildə öyrənmək, müşahidə etmək qabiliyyətini də zənginləşdirməyə kömək edib. Elə onun hekayələrinin çoxu da canlı həyatın hər hansı bir hissəsini elə aydın şəkildə təsvir edir ki, bu da yaziçinin xalq həyatının dərinliklərinə peşəkarmasına bələdliyindən xəbər verir. Kənd həyatı, kəndin şəhər üçün böyük əhəmiyyətinə sonsuz önmə verən H.İbrahimov "Kənd həsrəti" hekayəsində də bu məqamı qabartmışdır. Hekayədə təsvir olunan qoca professor Qoşqar Çinarlı kənddən çıxan və qızıl çoxdan çıxıb. O, bir sira xarici ölkələrdə olub, mühazırələr oxuyub. Onu çox vaxt "ser Çinarlı", "Müsyo Çinarlı", "Sinyor Çinarlı", "Ağayı professor" da adlandırırlar. O, xaricə olanda da "Haralısan?" sualına sadəcə "bakılı" cavabı vermeklə kifayətlənir. Öz vətənini unutmaq kimi xüsusiyyəti ilə yanaşı həttə az qala ata-anasını da unudub. Bununla yanaşı, professorun ağır üzək xəstəliyi də vardır. Kənd havasının çox xoş təsir bağışladığı bu xəstəliyin sahibləri bəzən kəndə təşrif buyururlar. Burada rahatlıq tapırlar. Qoşqar Çinarlı isə bu barədə heç fikirləşmir də. Cox maraqlı sual yaranır. Qoşqar Çinarlı öz doğma kəndindən belə uzaqlaşdırın səbəb nədir, görəsən?! Günlərin birində oğlu Elşən televizorda professorun doğma kəndi olan Kosalı haqqında verilişin getdiyini söyləyir. Bu məqama diqqət edək: Elşən titrək səslə atasını səsləyir:

• Ata, ata, sənin kəndini göstərirler.

Heç vaxt övladlarını öz doğma vətəniniz - kəndinə aparmayan Çinarlı təəccübə soruşur:

• Nə bildin, mənim kəndimdir?

• Diktör özü dedi ki, Kosalı kəndindəyik.

Elşən yarızrafat, yariciddi dedi ki, taqsır kimdədir? Kim inanar ki, illər uzunu ölkələr gəzib

dolanan böyük bir alim vaxt təpib övladlarını bircə dəfə də olsun ata-baba yurduna aparmadı [3.s.34].

Bu söz professora toxunsa da haqlı deyilmiş söz idi. Son günler ürəyinin sözə baxmamasından gileyənən Çinlının ağırılı ürəyini bu unutqanlığı daha da ağırdı. Atasının qəlbini toxunmasından ettiyat edən Elşən sorusunda ki, ata, narahat olmadın ki? Çinlər bu sualın da eyham olduğunu bilsək, cavab verdi ki, fikir vermə, bala, ürkürdə də. Və öz-özüna bu haqda düşündür, bir el masəli yadına düşdü: "qaya uçandə toz qopar".

Yığcamlıq, sözə qənat, mümükün qədar az sözə böyük mənələrlə ifadə etmək Hüseyin İbrahimovun yaradıcılığına xas keyfiyyətlərindəndir. Yaziçinin əsərlərindən bəhs edərkən şifahı yaradıcılığa xas ən yaxşı nümunələr kimi atalar sözlərində geniş şəkildə istifadə məqamını xüsusiş qeyd etmək lazımdır.

Əlavə edək ki, atalar sözü və məsəllər xalqın həyatı və mösiəti, əmək fəaliyyəti ilə bağlı olub formaca kişi, mənacə geniş janrlardan birləridir. Atalar sözü və məsəllərə xalq hikməti, xalq zakası xalqçı əsrlərdən bəri əldə etdiyi sınaq və təcrübələrin nəticələri ümumiləşdirilir. Elə ləp qədimlərdən bəri insanların həyat, təbiət haqqında təcrübələri, bilik və sinəqləri qisa və bədii şəkildə ifadə edilərək zəmanətməz qədr gəlib çıxmışdır. Ona görə də atalar sözü və məsəllərə xalq həyatının, xalqın inşanının bütün dövrlərinə aid əlamətlər yaşamaqdadır. Və bu baxımdan atalar sözü və məsəllərən on görkəmli yazıçı və sənətkarları müraciət etdikləri xoxinədir. Onlar obrazları kəskin dəmirşirəm, böyük fikirləri qisa sözlərlə ifadə etmək üçün həmişə atalar sözü və məsəllərdən faydalansınlar. Bu baxımdan xalq yazıçısı H.İbrahimovun yaradıcılığı da bu nümunələrdən istifadə tərəfdən zəngindir. Hekayələri içərisində maraq doğuran "Nəciblik" hekayəsinin ideyasının məhz "Yaxşılıq yaxşılıq hər kişinin işidir, yamanlıqla yaxşılıq nə kişinin işidir" atalar sözü təşkil edir. Hekayənin əvvəlindən də epigraf verdiyi "Gedor bostan qırası, qalar üzün qarası..." atalar sözündən ifadə olunan mənə Eldəniz Arpaçayının alicənab hərəkətləri ilə bir dərəcə təsdiqlənir.

H.İbrahimovun müasir mövzudə yazdığı "Sabahın sorağında" əsərində real gerçəklilikin bədii inikəsimi vermek üçün folklorşünaslıq özünəməxsus tərzdə istifadə etməsi maraq doğurur. "Sabahın sorağında" əsərindən yazıçı folklor nümunələrindən həm də əsərin bədii keyfiyyətini artırmaq məqsədilə geniş şəkildə istifadə etmişdir. Atalar sözündən istifadə isə bu baxımdan daha zəngindir. Əsərdə Mirzənin sədr Şükür haqqında dediyi fikri ümumiləşdirmək üçün bu atalar sözünü xatırlayırlar: "...deyərlər, igitin adını eşit, özünü görəm... Hərcənd tanınmali igit deyil, amma taniyacaqsan, bacıqloş..." [Şs.13]. Burada Mirzənin Şükür haqqındaki fikri aydınlaşır: "tanınmali igit deyil...". Qarşı tərzdə, yanı qərib Zeynalda artıq kinayalı şəkildə deyilməyən, bətərəfli atalar sözü vasitəsilə Şükür haqqında bir rəy yaranır: "Həm igit, həm də tanımağa layiq olmayan igit".

Qeyd etdiyimiz kimi, əsərdə yazıçının məqamı göldikcə atalar sözləri və məsəllərdən olduqca ustalıqla istifadə etdiyi müşahidə olunmaqdır. Zeynal öz taleyi Mirzəyə və onun ailəsinə danışma Mirzə çox təsirlərin. Lakin Zeynalə tasallı vermek, həyatının, galəcəyinin həla qarşıda olmasını, bəlkə də yaşayacağı xoşbəxt günlərin yaşadığı kədərlər günləri ona unutduracağını məlum etmək üçün söyleyir: "Eybi yoxdur, oğul, sixılma, igitin başı qalmaqlı ola... Deyərlər: "Hər suyun bir axarı, hər vaxtin bir hökmü var. Çətinliklə böyüümüşən, əlinə gül kimi sənətnət", deyə Mirzə onun könlənүü almaq istədi..." [5.s.22].

Əsərdə müxtəlif məqamlarda işlədilən "İtin arxası olmasa qurda hücum edə bilməz", "Adama adamı garadır" [Şs.32]; "Ağac ayıldı-sındı, igit utarı - öldü" [5.s.50]; Mirzə cavan gəlininin nə vaxtsa onun oğluna – vaxtsız dünyadan köcmüş Nərimana yas saxlamaqdan yorulub öz həyatını quracağı barədə fikirlərinə kömək üçün bu atalar sözünü söyleyir: "Axar suyun qarşısına band çıkmak çətindir" [5.s.51].

Əsərdə yazıçının tez-tez müraciət etdiyi örnəklərdən biri də bayatılardır. Obrazın hissəyocunuşunu, düşüncələrini, duyğularını bayati vasitəsilə ifadə ediləməsi əsərə olan maraqlı artırır. Möhsün kişinin hətta çox sakit və rahat məqamlarında belə zümrüdəməz edərkən yaniqli bayatularla öz ağrı-acışımı belə ifadə edir:

Sənə yaralı qurban,  
Bağrı qaralı qurban,  
Soniñ təzə yarana,  
Köhnə yaralı qurban... [5, s. 14].

Əsərin 23-cü bölümündə işin, zəhmətin insana yalnız başuculuq göttürməyini xaturladan yazıçı fikrini daha təsli ifadəsi üçün bayati nümunəsi ilə yanaşı atalar sözündən də istifadə edir. Bu məqamı yazıçı obrazın dilində belə ifadə edir: "Elşəd başını qaldırı. Əlinin dahi ilə alınının tarını sildi, dərindən noşas alıb edir:

• Sizi qoyalar yaxşıca gəvənlik edəsiniz! İsləmək lazımdır ee, İsləmək! Atalar deyiblər ki, "iş insanın cövhəridir", "domir işlənəndə parıldır", "istəyirson bal-çörək, al elinə bel-kürək". Beləliklə, Elşəd əməyo aid coxlu məsalə söyləyib əlavə etdi ki, babam deyərdi ki:

Əzizim, ləngəridir,  
Qaş gözün ləngəridir.  
Az danışub iş görmək,  
İgidin ləngəridir [5, s.105].

Əsərdəki maraqlı epizodlardan biri də Koroğlu dastanından götürülmüş, həm də xalq arasında mövcud olan əvladlıq götürülen şəxsin köynəkdən keçirilməsi ritualıdır. Qeyd edək ki, qədim türklərdə bu ayin icra olunurdu. Koroğlu dastanında da Eyvazı Koroğlunun xahişi ilə Nigar köynəkdən keçicir və Koroğlu ondan sonra Eyvazı oğlu kimi qəbul edir. Bu əsərdə də yazıçı həmin məqamı xatırladır: "Yasəmon, görürsən, bizim ata-babalarımızın necə adı olubdur. Bizi bu adatların bəzilərinə lazım geləndə indi də omal etməlyik. ...Mirzə bir az dayanıb əlavə etdi ki, Yasəmon, sərtimizə eməl elə, Zeynalı köynəyinin yaxasından keçir, mən onu oğulluğu götürürüm" [5, s.169]. Ata-babadan qalma adətə hörmətlə yəşənmənin boyonilə əxlaq dəyəri olmasına bədii şəkildə ifadə edən yazıçı yeri göldikcə də bu adatlərdən istifadə etməyin vacib olduğunu da Mirzə Mahmud obrazı vasitəsilə nazara çatdırır.

Bəls nümunələr səbüt edir ki, yazıçı xalq yaradıcılığı örnəklərinə dərindən bələd olan şəxsiyyətdir və o bu nümunələrdən istifadə etməklə həm də bunu yaxşı başa düşürdü ki, əsəri oxucuya sevdirmək üçün xalqın öz kəlamlamları, öz yaradıcılıq vasitələrindən istifadə etmək ən yaxşı əsildür.

Müasir Azərbaycan yazıçılarının orta nəslindən monsbən olan Hüseyin İbrahimovun yaradıcılığının ilk illəri Böyük Vətən müharibəsinin ilk illərindən təsadüf edir. O, bir sıra hekayələrin: "Şirin tatırsı", "Sakit axşamlar", "Gənclər" və s. mühərribədə fədakarlıq göstərən adamların və təənpərvərliyinə, düşmənə qarşı qəzəb və nifratına həsr etmişdir. Elə ilk yazılarından o öz mövqeyini müəyyən etmiş və anlaşımdır ki, ədəbiyyatın da, sənətin də bitib-tükənməyən ilham mənbəyi xalq həyatıdır. Və xalqın həyatı ilə əlaqadardır məqamların təsvirini vermek üçün H.İbrahimov da öz ustadlarının məhz xalq yaradıcılığına verdiyi önməye hörmət olaraq xalq yaradıcılığı örnəklərdən geniş şəkildə istifadə etmişdir. H.İbrahimov xalq yaradıcılığına dərindən bələdliklə yanaşır, həm də onlara darin sevgi basılmışdır. Bu, yazıçının "Qızlar bulağı" adlı ifasəni motivləri əsasında yazdığı hekayəsində də özünü aydın göstərir.

Bildiyimiz kimi, epik növün ilkən janrlarından biri də əfsanədir. Xalq təbəbə hadisələrinin mahiyyətini dərk etmək təşəbbüsünə çalışdığı dövrən ayrı-ayrı səmə cismiləri ilə, yer-yurdla, heyvan və quşlarla bağlı əfsanələr yaratmağa başlamışdır. Əfsanələrdə xalqın gündündələk həyatı, dünyagörüşü, mösiəti, adət və ənənələri də özü əksini tapır. Elə ona görə də xalq şairi S. Vurğun

bu barədə bələ deyir: "Hər hansı əfsanə olursa, olsun, biz onda həqiqət şəfərləri görməliyik". "Hər əfsanədə xalqın real hayatı, şürə və zövqləri, onun gələcəyə olan inam və arzuları eks olunur" [1, s.130].

"Qızlar bulağı" hekayesində Araz çayı kənarında yenice qaynayan bulağın tarixini Qoca əfsanəyə cəvibr söyləyir. Sənəm adlı gözəl qızın nakanı taleyinin ifadəçisi olan bu bulaq "Qızlar bulağı" adlanır. Cox gözəl olduğu qədər də işmətli, həyali olan Sənəmi hamı "Qızlar" deyə söyləyir. Sənəmin bu gözəlliyinə səbəbdən coxlu elçiləri galır. Onlar Sənəmi olda etmək üçün qızıl-gümüş də getirirlər. Lakin onların bu təklifini rədd edən Sənəmərə getməyəcəyini söyləyir. Əslində Sənəmə bir ovçunu sevir. Ərə getməyəsinin səbəbini nəhayətdə öyrənən Sənəmin atası öz tüsəngi ilə ovçunu vurur. Ovçu ağır yaralanır. Lakin bir nəşr qadın onu gizlice müalicə edərək sağaldır. Ovçunun oldıyünü bilən Sənəmə özünü yandırır. Xəbor tutan ovçu özünü yetirəndə Sənəmə ona ancaq bu sözləri deyə bilir: "Mənə aldatdırılar, dedilər ki, son olmüsən". Sənəmi hamin evin həytiində basdırırlar. Ovçu isə Sənəmə unutmur, onun eşqi ilə yaşayır. Sonralar Sənəmənin baş daşının altından həmin bulaq qaynayır. Əfsanəyə görə, bu bulağın suyu hamının "Qızlar" çağırduğu bədəbəxt Sənəmin göz yaşlarından əmələ golub....[3, s.78].

Yazıcının əsərlərində qədim türk dünaylığında mövcud olan, xalqın gündəlik möisət hayatı ilə bağlı inanclarla təsədűf etmək mümkündür. Qədim türkər şor ruhdan, qara qüvvədən qorunmaq üçün müxtəlif ayınlara icra etmişlər. Üzərləksalma, başa duz hərləmə, qırımızı örtüyü qorunmaq obyekti üzərinə örtmə və s. kimi ayınlara erkən təsəvvürvürə insanların həyata iibtidai baxışını ifadə edir. Elə qədim təsəvvürlərdə də şərdən qorunmanın müxtəlif yolları kimi müxtəlif bitkilər, otlar, güllər, ağacıclar da simvol kimi qəbul edilmişdir. Sarı gül, qoz ağacı, yasəmən, qinar ağacı, əncir ağacı və s. ilə bağlı xalqın şifahı yaddaşında maraqlı inanc nümunələri dolşmaqdadır ki, bunlar da qədim türk təyafalarının miflik təsəvvürlərini özündə qoruyub saxlayırlar.

Hüseyin İbrahimovun da əsərlərində xalqımızın erkən təsəvvürünün məhsulu olan inanc nümunələrinin təsviri maraq doğurur. "Əsrin onda biri" romanında bu məqamla qarşılaşıraq: "...Bu şəndəl ağacını manə anam bağışlamışdı, nənəmən yadigarı idi. Öləndən vəsiyyət etmişdi ki, mən onu həmisiyə yanında gözdirm. Döndən şər qüvvələr məndən uzaq olar. Anam və vermişdi ki, nənəmən vəsiyyətinə emal edim, mən da emal edirdim. Şəndəl ağacı həmisiyə yanında olurdu: bekar vaxtı əltində, iş vaxtı belimdə - qurşaqında" [4, s. 40]. Burada şəndəl ağacının şor ruhlar-dan qorunmağa kömək edən ağac kimi qəbul edilməsi sınaqdan çıxarılmış müşahidənin nəticəsi kimi də dəyərləndirilir.

Folkloru və klassik ədəbiyyata münasibətdə ən doğru mövqə tutan, onənənin rolunu cox düzgün bəşə düşən, novatorluğu layiqinco qıymatləndirən yazıçı şifahı xalq yaradıcılığı örnəklərinə həmişə həssaslıqla yanaşmış, bunlardan coxunu atalar sözləri, bayati, aşq yaradıcılığı, inanclar, əmək nəğmələrinə aid edilən holavar, sayaçı sözlərdən öz poeziyasında yeri gəldikcə ustalıqla işlətmışdır.

## ƏDƏBİYYAT

1. Əsfəndiyev P. Azərbaycan şifahı xalq ədəbiyyatı. Bakı, Maarif, 1981, 404 s.
2. Xəlilov Q. Torpağa bağlılıq/Xalq yazıçısı Hüseyin İbrahimov. Naxçıvan, Əcəmi, 2015, 376 s.
3. İbrahimov H. Səhəv edəndə. Bakı, Yaziçı, 1985, 261 s.
4. İbrahimov H. Əsrin onda biri. Bakı, Avrasiya Press, 2005, 384 s.
5. İbrahimov H. Seçilmiş əsərləri. Üç cild. Üçüncü cild. Bakı, Nakşuan, 2007, 528 s.

\*AMEA Naxçıvan Bölməsi  
filologiya üzrə fəlsəfə doktoru  
ceferli\_ayten@mail.ru

## THE ROLE OF FOLKLOR SAMPLES TO EXPRESS ARTISTIC THOUGHTS IN THE WORKS OF 'PEOPLE'S WRITER HUSEYN IBRAHIMOV

Oral folk creativity has always been the main source of literary representatives's works. Almost the best works of the world's greatest writers and poets are derived from folklore - the oral word treasure of the people. As a representative of Nakhchivan literary environment, as well as, one of the representatives of contemporary Azerbaijani literature, people writer Huseyn Ibrahimov has also fulfilled his glorious mission by bringing oral literature samples to written literature to deliver them to the future generations. The use of folklore samples in Huseyn Ibrahimov's works from time to time proves that the writer has got profound knowledge of folklore, which is considered moral culture of our people. The most commonly used genre in folklore-the proverbs which express great deal of meaning with few words are mostly come across in H.Ibrahimov's works. The writer also achieved to increase the artistic-aesthetic power of these works by addressing to the other genres of folklore: bayati, superstitions , rituals, riddle and so on..

**Keywords:** folklore, proverbs, writer, oral, folk, culture, sample, works.

Айтэн Джәфарова

## РОЛЬ ФОЛЬКЛОРНЫХ ОБРАЗЦОВ В ВЫРАЖЕНИИ ХУДОЖЕСТВЕННОЙ МЫСЛИ В ПРОИЗВЕДЕНИЯХ НАРОДНОГО ПИСАТЕЛЯ ГУСЕЙНА ИБРАГИМОВА

Устное народное творчество во все времена являлось основным источником произведений представителей письменной литературы. Самые лучшие произведения величайших писателей и поэтов мира, можно сказать, исходили из фольклора – устной словесной сокровищницы народа. Являющийся одним из представителей современной азербайджанской литературы, воспитанник литературной среды Нахичевани, народный писатель Гусейн Ибрагимов, в своем творчестве донес образцы устной литературы в письменную литературу, а также выполнил почетную миссию по защите и передаче их будущим поколениям. Частое использование фольклорных образцов в произведениях Гусейна Ибрагимова, также доказывает глубокое знание писателем фольклора, который является духовной культурой нашего народа. В произведениях Ибрагимова наиболее часто встречаются пословицы, которые являются жанром обладающим способностью носить в себе глубокий смысл несколькими словами. Писатель в своих произведениях также чаще использует: баяты (четверостишия), агы (траурная песня), инанч (вера), айин (ритуал), тапмача (загадка) и др. образцы фольклора он достиг увеличения художественно-эстетической силы этих произведений.

**Ключевые слова:** фольклор, пословицы, писатель, устный, народ, культура, образец, произведение.

(AMEA-nın həqiqi üzvü Muxtar İmanov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İllkin variant	10.03.2019
	Son variant	27.05.2019